

## Bakı-Nyu York- Bakı uçuşlarında

Xidmət sinfi	Pulsuz daşınan baqaj norması	Normadan artıq baqajın daşınma dəyəri
VIP Klub	Hər biri 32 kiloqramdan artıq olmamaq şərtilə 3 baqaj vahidi	Əlavə baqaj yeri üçün (23 kq-dan artıq olmamaq şərtilə) 100 EUR və ya 120 USD
Komfort Klub	Hər biri 32 kiloqramdan artıq olmamaq şərtilə 2 baqaj vahidi	
Biznes	Hər biri 32 kiloqramdan artıq olmamaq şərtilə 2 baqaj vahidi	
Ekonom	23 kiloqramdan artıq olmamaq şərtilə 2 baqaj vahidi	

Yalnız bu reyslərdə sərnəşinlərə uçuşdan ən azı 3 saat əvvəl 80 Avro (100 ABŞ dolları) məbləğində ödəniş etməklə 23 kq-dan çox olmamaq şərti ilə normadan artıq hər baqaj üçün daşınmasının uçuşdan əvvəl rəsmiləş -

- dilirməsi təklif edilir.

- Üç ölçünün cəmi üzrə bir qeydiyyatdan keçmiş baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olduğu halda (203 santimetrdən böyük olmaması şərtilə) 100 Avro və ya 120 ABŞ dolları məbləğdə əlavə haqq alınır.

- Üç ölçünün cəmi üzrə bir qeyri-standart baqaj yerinin ölçüsü 203 santimetrdən artıq olduğu halda 200 Avro və ya 240 ABŞ dolları məbləğdə əlavə haqq alınır.

- Əgər baqaj icazə verilən pulsuz daşınma normasından artıq olaraq 23-32 kg təşkil edərsə, bu halda əlavə 100 Avro və ya 120 ABŞ dolları məbləğində ödəniş alınmalıdır.

AVIH (baqajda heyvan) baqajın pulsuz daşınma normasına daxil edilmir və baqajın çəkisi və ölçülərindən asılı olaraq ödəniş nəzərə alınmaqla baqaj üçün müəyyən edilmiş xüsusi haqq alınır

- heyvanın qəfəslə birlikdə çəkisi: 32 kiloqramadək – 100 Avro (120 ABŞ dolları);
- heyvanın qəfəs ilə çəkisi: 32 kiloqramdan 75 kiloqramadək– 200 Avro; (240 ABŞ dolları);
- üç ölçünün cəmi üzrə qəfəsin ölçüsü 158 santimetrdən böyük olduqda (203 santimetrədək) - əlavə olaraq 100 Avro (120 ABŞ dolları);
- üç ölçünün cəmi üzrə qəfəsin ölçüsü 203 santimetrdən böyük olduqda - əlavə olaraq 200 Avro (240 ABŞ dolları);

PETC (kabinədə heyvan) əl yükünün pulsuz daşınma normasına daxil edilmir və 100 Avro (120 ABŞ dolları) məbləğində haqq ödənilir.